

UOT 782/785

SEVDA HÜSEYNOVA

SOLO MUSIQİNİN JANRLAR SİSTEMİNİN XÜSUSİYYƏTLƏRİ

Musiqi mövcud olduğu ilk zamanlardan insan hayatından bütün sahələrində əmək prosesləri, müxtəlif mərasimlər, şənliklər və s. praktiki olaraq istifadə edilmişdir. Musiqinin janrlarını fərqləndirmək ən vacib məsələlərdəndir. Hansı musiqiçilərin ifa etdiyi baxımdan başqa bir əlamətlə əlaqədar olaraq da musiqili əsərləri janrlara bölmək mümkündür: instrumental, vokal və s. janrlar. Musiqi janrını xarakterizə edən əsas cəhət musiqi əsərinin məzmunudur. Musiqi əsərinin janrını forma ilə birləşdirən məzmundur. Musiqi danışığı kiçik strukturlarda – motivlər, ifadələr, cümlələr, dövrlərdə təşkil olunur, bu da öz növbəsində daha böyük forma təşkil edir. Musiqi formaları və janrları birdən-birə meydana çıxmayıb və sünü yolla yaranmayıb. Onlar eyni ilə musiqi dili kimi ümumilikdə əsrlərlə yaranmış və bir çox dəfə özünün universallığını və həyatılıyini sübut etmişdir.

Açar sözlər: *janr, solo musiqisi, sonata, solo konsert, kadensiya, süita, preliud, variasiyalar.*

Bizim dövrümüzdə klassik musiqi konsertlərində biz nadir hallarda improvizasiya eşidirik. Solo ifaçılıqda artistlər öz ustalıqlarını solo musiqinin müxtəlif janrlarının interpretasiyalarında nümayiş etdirirlər. İfaçı-solistlərin konsertlərinin programında biz instrumental incəsənətin nə kimi geniş yayılmış janrları ilə qarşılaşırıq?

Musiqidə daha mürəkkəb janrlardan biri olan sonata janrıdır. Sonata sadəcə solo deyil, duet ədəbiyyatında da rast gəlinir, lakin höcmiñə və məzmununa görə sonata yaradıcılığının böyük qismi solo alətlər üçün yaradılıb. Sonata janrının mürəkkəb dramatizmini qeyd etməyə çalışaraq, M.A. Balakirev onu “Instrumental dram” adlandırıb [1]. Bu bənzətməyə əsasən hərəkət etsək, deyə bilərik ki, sonatalarda obraz məzmunu sanki hissə-pərdələrdə cərəyan edir. Klassik sonata adlandırılın janrın yaradıcıları Haydn, Motsart, Beethovenin yaradıcılığında sonatalar adətən dörd hissəlidir (bəzən üç).

Adətən sonata-alleqro formasında yazılan I hissə, musiqi formasına görə ən mürəkkəb və universal hissə üç bölmədən təşkil olunur (bunu sonatanın hissələri ilə qarışdırmaq). Burada I bölmədə iki zidd mövzü – əsas və köməkçi partiyalar üzərində qurulan əsas düyün baş verir. Bu ilk mövzular ekspozisiyada keçir. Adətən zidd mövzularla sonatalarını işləyən Beethoven onlardan birini “hükümçü” digərini isə “yalvaran” adlandırıb. Əgər onun 23 №-li “Appassionata”sını və ya 17 №-li “Reçitativli sonata”sını xatırlasaq, bu bənzətmələrin dəqiq və sərrast olduğunu görərik.

Ekspozisiyanın ardından II bölmə-isləmə gəlir. Burada mövzular toqquşur, daha zidləşir, variasiya olunur. Bu bölmədə bəstəkarın bütün yaradıcı fantaziyası üzə çıxır. Bu hissə adətən bütün hissənin ən dramatik və gərgin bölümündür. Nəhayət bütün bu konflikt səhnələri, mübarizə yenə iki əsas obrazın ortaya çıxdığı III repriza bölümü ilə əvəzlənir. İlk vəziyyətlərində olduqları kimi səslənməməsinə baxmayaraq, biz heç bir çətinlik çəkmədən onları tanıyıraq. Buna görə də çox vacib hadisələrin baş verdiyi hiss olunur.

Sonata silsiləsinin II hissəsinin tamamilə başqa obraz sferası var. Haydn və Motsartın sonatalarında dinləyici özünün lirik səhifələri və istiqanlılığı ilə gözəl səhifələr tapır. Beethovenin sonatalarının II hissəsi dərin düşüncəli, facieli və həyəcanlıdır.

Bethovenə qədər III hissə menuet olmuşdur (bu mənada sonatalar sələfləri süita ilə qovuşur). “Appassionata”nın müəllifi menuetdən imtina edərək, onu skertso ilə əvəz edir. Sonata silsiləsinin digər əsərlərdə yüngül və yumorlu olan, burada isə enerji və dramatizmlə dolu final yekunlaşdırır. I hissənin tematik materialı burada təkrarlanmır. Lakin hissə özünəməxsus dina-

mizmi ilə başlanğıcda qovuşur və dirləyicidə bütün silsilənin bitkinliyi təəssüratını yaradır [2].

Təbii ki, hər bir bəstəkar sonata formasına bir yenilik göttirmişdir. Məsələn, Haydnın sol minor sonatası sadəcə 2 hissəlidir. List və Skryabin 1 hissəli monumental sonata nümunələri yaratmışlar. Özünün dramatik inkişafı və ziddiyətli növbələşməsinə görə sonatalar konsert janrı ilə yaxındırlar. Konsertlərdə solo musiqinin, kameral-ansambllarının və simfoniyaların ən gözəl xüsusiyyətləri uzlaşır. Bu janr sanki onun üçün yaranıb ki, dirləyicilər (o cümlədən ifaçılardır) səslənmədən ikiqat zövq alırlar: birincisi mütləq şəkildə ifadan, ikincisi isə ifa zamanı bir-biri ilə baş verən ansambl müsabiqəsindən. İfaçı üçün orkestrlə konsert ifa etmək (bəzən 20-30 dəqiqə çəkən) solo programı iki bölmədə ifa etməkdən heç də asan deyil. Bəzi mənada hətta çətindir. Bu zaman o, özünü parlaq olduğu kimi müvəffəqiyyətli, özünəməxsus solist və orkestrlə bir vəhdətdə birləşən həssas ansamblçı olaraq nümayiş etdirməlidir [3, 4].

Konsert sözü iki mənada istifadə olunur. Birincisi musiqi janrı kimi, ikincisi isə kütləvi ifa forması kimi. Bu təsadüfi deyil. Hətta belə əsərləri televiziya və ya radioda dirləyən zaman konsertin özündə səslənən, insanı parlaq əzəməti ilə riqqatlıdır. Nə isə xüsusi bayramsayaqlıq olur. XVII əsrə meydana gələn konsertin ilkin nümunələri konserto-qrosso adlandırılmışdır. O, iki qrup-solo çalan və müşayiət edən alətlərin müsabiqəsi kimi idi. Bu janrın əsasını Arkangelo Korelli işləmişdir. Korelli ilə yanaşı konsert-qrossaların ən gözəl nümunələrini İ.S.Bax, Q.F.Hendel, A.Vivaldi yaratmışlar. Uzun müddət unudulduğdan sonra XX əsrə bu janra A.Şnitke müraciət etmişdir.

Solo konsertin yaradıcısı Vivaldi olmuşdur. Əgər Korellinin konserto-qrossaları 4 hissəli, hətta 7 hissəli idisə, Vivaldi sayəsində 3 hissəli olmuş, kənar hissələri iti, orta hissələri isə asta olmuşdu. Vivaldinin yaradıcılıq ırsı nəhəngdir. Ona digər əsərlərlə yanaşı bir çoxu şədevr hesab edilən 45 instrumental konsert aiddir. Formaca eyni olan bu əsərlərin hamısı məzmunca müxtəlifdir. Bəstəkarın konsertləri arasında onun program başlıqları ilə təmin etdiyi əsərləri xüsusi yer tutur: "Gecə", "Ov", "Dənizdə tufan" və başqaları. Günümüzdə skripka və orkestr üçün 4 konsertdən ibarət "İlin fəsilləri" silsiləsi daha tez-tez səslənir. Vivaldinin yaradıcılığını Bax diqqətlə öyrənmişdir. Dahi italyalının bir neçə skripka konsertini o, başqa alətlər üçün işləmişdir (Bax Vivaldinin orqan üçün lya minor konserti çox məşhurdur). Vivaldinin Baxın orijinal konsertləri üzərində təsiri şübhəsiz hiss olunur, Baxda onlar 3 hissəlidir. Lakin Bax öz sələfindən daha irəli getmişdir. Baxın konsertlərinin musiqisi Vivaldinin konsertlərində olduğundan daha çox dinamika, dərinliklə doludur. Bax və Vivaldinin solo konsertləri hələ də konserto-qrossalarla əlaqəni saxlayır. Solo alət partiyası onlarda bir o qədər də sərbəst deyil, nadir hallarda orkestrin bütün səslənməsindən ayrıılır. Motsartın, Beethovenin yaradıcılığında konsertlər başqa forma alıb. V.A.Motsart üçün konsert sevimli janrlardan biri olmuşdur. O özü tez-tez öz konsertlərinin ifasında "akademiyalarda" (o zaman musiqiçilərin kütləvi çıxışları belə adlanırdı) solist kimi çıxış edirdi. Motsartın konsertlərində solo partiyası sələflərinin solo partiyalarından daha inkişaflı və virtuozdur. Motsartın konsertlərində xüsusi təmiz solo hissələr-kadensiylar əhəmiyyətli yer tutur [5].

Qeyd edək ki, XVIII-XX əsrlər boyunca, demək olar ki, bütün "klassik" alətlər üçün konsertlər yaranmışdır – fortepiano, skripka, violonçel, alt, kontrabas, fleyta, klarnet, balaban, ud, tar, kamança və s.

Üzeyir Hacıbəyli məktəbinin yetirmələrindən biri, Azərbaycan musiqi mədəniyyəti tarixində öz yeri, dəst-xətti olan, musiqimizdə ilk tar üçün konsertin müəllifi Hacı Xanməmmədovdur. Yaradıcılığı dövründə bir çox janrlarda parlaq əsərlər ərsəyə gətirən bəstəkar tar və arfa üçün konsert, sütiları və s. ilə musiqi xəzinəmizi zənginləşdirmişdir. Tar konserti bəstəkarın

yaradıcılığında əsas xətti təşkil edib və o, beş tar konsert yazıb. H.Xanməmmədov həmçinin, ilk dəfə olaraq, kamança üçün də konsert bəstələyib. Qeyd olunduğu kimi, Azərbaycan musiqi tarixində ilk tar üçün konsert yaranır. Hacı Xanməmmədov bu əsərdə tarin zəngin intonasiya xüsusiyyətlərindən, onun texniki məziyyətlərindən bacarıqla bəhrələnmişdir. Əsərin ilk ifaçısı görkəmli tarzən Əhsən Dadaşov olur.

Kadensiyalarda ifaçı təkcə öz virtuoz ustalığını deyil, həm də improvisasiya qabiliyyətini, nümayiş etdirmək, ifa olunan müəllifin üslubuna nə dərəcədə nüfuz etdiyini göstərmək imkanı qazanır. Kadensiya solistin ifa məharətinin parlaqlığının üzə çıxarılması üçün tətbiq olunur və texniki baxımdan çətin ifa üsullarından ibarətdir. Çox vaxt solo partiyada ən parlaq yeri göstərir, buna görə də kadensiya adətən musiqi kompozisiyasının ən gərgin anında, dönüş nöqtəsində yerləşdirilir. Kadensiya daha çox tematik motivlərin sərbəst işlənməsini əks etdirən müxtəlif passajlarla qurulur. XIX əsrin əvvəllərinə kimi kadensiya çox vaxt ifaçılar tərəfindən yazılır və improvisasiya edilirdi. Motsartın zamanında kadensiya hissəsi ifaçı tərəfindən bəstələnir və improvisasiya olunurdu. Buna görə də eyni bir əsərin bir neçə kadensiyası olurdu. Bu gündə ifaçı konsert ifa edərkən onun zövqünə cavab verən kadensiyani çala bilər.

Konsert janrının çiçəklənməsi XIX və XX əsrlərdə də davam etmişdir. Buna Şuman, Şopen, List, Paqanini, Brams, Çaykovski, Qriq, Raxmaninov, Prokofyev kimi bəstəkarların yaradıcılığı imkan vermişdir [6]. Konsert janrı uzun yol, demək olar ki, üç əsr inkişaf yolu keçmişdir. Konsertin forması inkişaf etmiş, bu janrda əsərlərin məzmunu daha genişlənmiş və dərinləşmişdir. Daha nəhəng bəstəkarların konsertləri öz zəmanələrini, həyat çarpışmalarının müxtəlifliyini açır. Sonata və konsert iri formalı əsərlərə aiddir. Bu kateqoriyaya eyni zamanda variasiyalar da daxildir.

Haydn, Motsart, Beethovenin dövründə yaranaraq, variasiya bir mövzu üzərində qurulmuş (buna görə də bir-birinə bağlı olan) hər biri bu mövzunun obraz hündudunu açan müxtəlif pyes və ya fragmentlərin silsiləsidir. Variasiya bir obrazın müxtəlif cəhətlərini xarakterizə edir, bəzən də rəngarəng obrazlar silsiləsini xatırladır. Variasiya həm xalq musiqisində və həm də professional musiqidə geniş tətbiq olunur. XVII-XVIII əsrlərdə klassik variasiya növü təşəkkül tapır. Burada ciddi quruluşlu mövzunun faktura baxımından işlənilməsi virtuozluq elementlərini ön plana çəkirdi. Belə variasiya konsert zamanı virtuoz ifaçılar tərəfindən müəyyən bir mövzu əsasında improvisə olunaraq yaradılırdı. XIX əsrə isə variasiyanın yeni tipi meydana gəldi ki, bu da silsiləni vahid bir ideya – məzmun ətrafında birləşməyə və daha iri həcmli, mürəkkəb quruluşlu variasiyanın yaradılmasına imkan verdi. Variasiyalarda solo musiqisinə aid olan gözəl hər nə varsa - bəstəkarın fantaziyası, yaradıcı tərəfi, virtuozluğu və ifaçı-solistin formanı qarayışı, alətin imkanları açılır. Təsadüfi deyil ki, Motsart, Beethoven, List, Paqanininin öz variasiyalarını ifa etdikləri çıxışlar müasirlərini valeh edirdi. Robert Şumanın əlinə gənc Şopenin ilk əsərlərindən olan “Motsartın mövzularına variasiyalar” əsəri keçəndə bu əsər o qədər parlaq olmuşdur ki, Şuman bağırmışdır: “Şapkalarınızı çıxarın, cənablar! Sizin qarşınızdakı dahidir.” Bir baxıma variasiyalar instrumental, xüsusilə solo musiqidə əhəmiyyətli rol oynayan digər iki janrla qohumdur. Bu fuqa və süita janrıdır.

Fuqa variasiya kimi bir mövzu üzərində, bir musiqi fikri və obrazı üzərində qurulur. Lakin fuqanın özünəməxsus strukturu, ilk növbədə mövzunun bir səsdən digərinə keçməsi ilə əlaqədar olaraq, o variasiyadan daha çox tamlıq, dinamizmə malikdir.

Süita ilə variasiyanı onların ümumi əlaməti-silsiləviliyi birləşdirir. Lakin variasiya silsiləsindən fərqli olaraq, süita silsiləsində mövzular arasında tematik əlaqə yoxdur. Süita bir neçə tamamlanmış pyesdən ibarət silsilə əsərdir. Obraz məzmununa və quruluşuna görə

fərqlənən pyeslər kontrastlıq prinsipi ilə növbələşir. Süitanın yaranma tarixi öz başlanğıcını hələ Bax dövründən, Avropanın müxtəlif ölkələrində meydana gələn xarakterinə görə zidd dörd rəqsdən təşkil olunan qədim süita adlanan forma yarandığı vaxtdan götürür. Bu ölçülü allemando, hərəkətli kuranta, asta, çox vaxt təmkinli, kədərli sarabanda və iti jiqadır. Sonralar süitanın tərkibinə başqa populyar rəqsler də daxil edilmişdir. Ayrı-ayrı nömrələrin ziddiyyəti, qədim süitanın parlaq rəqs başlanğıcı – budur onun başlıca əlaməti. Lakin rəqsvarılık burada şərti idi. Klavəsin və ya lyutnyada ifa olunan Kuperen, Bax, Hendel tərəfindən yazılın süitaların sədaları altında heç kim rəqs etmirdi. Tədricən süita başlıca əlamati kimi rəqsvariliyini itirir. Şumanın fortepiano üçün süita silsilələri “Karnaval”, “Kresleriana” janrın inkişaf tarixində tamamilə yeni pillədir. Onlarda bağlayıcı əlaqə rəqsvarılık deyil, bədii proqramdır. Məsələn, “Karnaval” pyes-portretlərin silsiləsidir. Bu portretlərdən çoxu real şəxsiyyətlərə – Şopen, Paqaniniyə aididir. Digərləri isə ənənəvi karnaval maskalarıdır – Arlekin, Kolombina və s.

Pyes janrı rəngarəngdir. Onlar arasında solo instrumental janrin tarixində prelüdlər xüsusi rol oynamışlar. Bu gün Baxın, Şopenin, Skryabinin, Raxmaninovun, Şostakoviçin, Q.Qarayevin, V.Adıgözəlovun və başqa bəstəkarların prelüdləri eşidilir.

ƏDƏBİYYAT

1. Avdullayeva Z. Azərbaycan musiqi ədəbiyyatı. Bakı: Adiloğlu, 2009.
2. Hüseynova S. Musiqi dünyası. Naxçıvan: Qeyrət, 2019.
3. Цуккерман В.А. Музыкальные жанры и основы музыкальных форм. Москва, 1964.
4. Музыкальная энциклопедия. Москва, Сов. энциклопедия, т. 5, 1981.
5. Сохор А.Н. Теория музыкальных жанров: задачи и перспективы, в сб.: Теоретические проблемы музыкальных форм и жанров. Москва, 1971.
6. mk.musiqi-dunya.az

*Naxçıvan Dövlət Universiteti
e-mail: sevdahuseynli1960@gmail.com*

Sevda Huseynova

The genre system of features solo music

The article is devoted to the genre system of features of solo music. It is considered in the Dynamics in the aspects of its content, the ways of western and national music interaction, typical genre imagery. Ideas about the genre stock and the genre and style properties of solo music are necessary for sound judgments about the artistic potential and dynamics of development, about the form and figurative content of specific works, about the tasks of interpretation. The purpose of the article is to characterize the main features of the genre system of solo music. The genre development of any musical tradition is a process that dialectically combines the tendency to preserve the genre warehouse and the genre-style properties of creative practice with the tendency to change it.

Keywords: *genre, solo music, sonata, solo concert, cadence, suite, prelude, variations.*

Севда Гусейнова**Особенности жанровой системы сольной музыки**

Статья посвящена особенностям жанровой системе сольной музыки. Она рассматривается в динамике становления в аспектах своего состава, способов взаимодействий традиций западной и национальной музыки, типичной жанровой образности. Представления о жанровом складе и жанрово-стилевых свойствах сольной музыки необходимы для обоснованных суждений о художественном потенциале и динамике развития, о форме и образном содержании конкретных произведений, о задачах интерпретации. Цель статьи – охарактеризовать главные особенности жанровой системы сольной музыки. Жанровое развитие какой-либо музыкальной традиции представляет собой процесс, диалектически объединяющий тенденцию к сохранению жанрового склада и жанрово-стилевых свойств творческой практики с тенденцией к её изменению.

Ключевые слова: *жанр, сольная музыка, соната, соло концерт, каденция, сюита, прелюдия, вариации.*

(AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə tərəfindən təqdim edilmişdir)

**Daxilolma: İlkin variant 06.04.2020
Son variant 15.07.2020**